



**Hüseyin
Əsgərov
Naxçıvan
Muxtar Res-
publikasının
Əməkdaş
jurnalisti**

Dünyaya göz açan hər bir insanın öz tale yolları var. Yalnız həyatın tələblərini dərk edib, qarşıya qoyduğu məqsədlərə çatmaq uğrunda bütün əqli və fiziki qabiliyyətini sərf etməyi bacaranlar Ulu Tanrıının müəyyənləşdiriyi bu daşlı-kəsəkli tale yollarında öz istəklərinin yüksək zirvəsinə ucalırlar. Müasir Azərbaycan ədəbi mühitində yaradıcılığı ilə mənsur şeir ənənəsini davam etdirən, bu il 75 yaşın zirvəsinə ucalacaq yazıçı-publisist, dramaturq, tərcüməçi və ən əsası, gözəl insan Bayram İsgəndərli məhz bələ insanlardan biridir.

Yazıçı Bayram İsgəndərli ilə ötən əsrin 70-ci illərinə dayanan dostluğumuz var. O zaman mən ADU-nun jurnalistik fakültəsini tele-radio ixtisası üzrə bitirsem də təyinatla "Şərq qapısı" qəzetinə göndərilmişdim. "Çtes" kimi orada bir il dorus gətirə bildim. (Söz vermişdilər ki, səbir eləsəm və özümü yaxşı aparsam, üstəlik alman dilini də öyrənsem, on il-dən sonra korrektor ştatına keçirəcəklər.) Naxçıvan teleradiosu məni özünə çəkirdi. Bu dövrə Naxçıvan ədəbi mühiti əsasən teleradioda fəaliyyət göstərən yazıçı və şairlərdən formalışmışdı və A.Ribakovun "Arbatın övladları" romanına uyğun olaraq ədəbi aləmdə öz-lərini fəxrlə "Tele-radio övladları" adlandırdırdılar.

Yada salaq onları:

Əlyar Yusifli, Həsən Fətullayev, Güllü Məmmədova, Əhməd Mahmud, Adil Qasımov, Nurəddin Babayev, sonrakı illərdə bu cərgəyə qoşulmuş Muxtar Qasımov, Asım Yadigar, Məmməd Tahir, Səfər Alişarlı, Sərvər Məsum, Hüsyn Bağıroğlu və başqları. Onlarla bir yerdə işləmək hər bir qələm sahibinin arzusunu idi. O ki qala on ildən sonra korrektor olacaq mənim kimi bir gənc. Həmin illərdə teleradionun təhlükət şöbəsində işləyən, hamının "Xalaoğlu", - deyə xitab etdiyi Bayram müəllim eşidəndə ki, mənim gələcəkdə korrektor olmayılmış alman dilini bilməyimdən asılıdır, xeyli gülüb, - "bax, elə bundan başla, ela felyeton mövzusudur", - dedi. Beləcə ilk gündən səmimi münasibətlərimiz başladı. Son-

75 yaşın astanasında

rakı illər ərzində də gördüğüm, eşitdiyim əhvalatlardan danışdıqca, - "Bax, bunu da yaz, tənbəllik eləmə", - deyə məni yazıcılığa həvəsləndirirdi. Beləcə uzun illər həmişə bir-birimizin yanında olmuşuq, dərd-sərimizi birgə yaşamış, baş verən hər hansı bir problemin öhdəsindən birgə gəlmişik.

Qoy bir xatirəmi də yada salıb mətləbə keçim

90-ci illərin əvvəllerində televiziyyada artıq adam kimi bütün işlərdən neytrallaşmışdım. İşdən də çıxmırıldılar, görməyə iş də vermirdilər. Ünsiyətdə olduğum adamları da hədələmişdilər ki, məndən uzaq gəzsindər. Artıq könüllü işdən çıxməq barədə ərizə yazmağımdan xəbər tutan Bayram müəllim xəbərdarlığa baxmayaraq yanımı gəldi, məzəm-mət edərək ərizəmə cırıb atdı, sonra balkonu əhatələmiş üzüm tənəyini arıtlamağa başladı. "Bax, bunlar bic zoqlardır, gərek vaxtında kəsib atasan, yoxsa bar verən pöhrəni də inkişafdan dayandıracaq, cəmiyyətdə olduğu kimi", - deyə yüz ilin bağbanı kimi tövsiyə verdi. Sonra Məmməd Tahir "Astra"ni tüstüle-də-tüstülede gəldi. Sonra Asım Yadigar, Telman Quliyev, Sərvər Məsum Beleçə doğma kollektiv mənə arxa durdu.

Məlumat üçün deyim ki, Bayram İsgəndərli 1943-cü ildə iyun ayının 17-də Naxçıvan şəhərində doğulub. Uzun illər jurnalist peşəsi ilə məşğul olub. Ədəbi yaradıcılığı 60-ci illərdən başlayıb. İlk mətbu miniatürü - "Taxta və güzgü" "Şərq qapısı" qəzetində dərc edilib. 2004-cü ildək "Bir payız günü", "Günəş həmişə olacaq", "Balaca nağılıçı", "Yeddi ilin ayrılığı", "Vaxtla üz-üzə", "Sevgi məktubları" kitabları işiq üzü görüb. Sonrakı illərdə artıq onların sayını itirmişəm. Yaşının bu ahil çağında hekayələri, mənsur şeirləri müntəzəm olaraq ədəbi almanaxlarda, dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Göyərçin" jurnallarında, "Ədəbiyyat qəzet", "Kaspi", "525-ci qəzet" və digər qəzetlərdə çap olunur, efirdə səslənir, sozial şəbəkələrdə paylaşılır.

Bayram İsgəndərli ilk növbədə uşaq-lar üçün yazan yazıçılarımızdanıdır. Onun uşaq hekayələri sovet dönməndən başlayaraq "Azərbaycan pioneri" və "Tumurcuq" qəzetlərində, "Pioner", "Göyərçin", "Bala dili", "Günəş" jurnallarında və digər mətbu orqanlarda çap

olunub. Bundan əlavə onun Naxçıvan Dövlət Kukla Teatrında "Cırdanın yeni sərgüzəşti", "Xeyirxah kirpi", Naxçıvan Dövlət Uşaq Teatrında "Meşə əhvalatı", "Siçanların hiyləsi" pyesləri tamaşaşa qoyulub. Naxçıvan Dövlət Kukla Teatri yenidən Bayram İsgəndərlinin yaradıcılığına müraciət edib; 2018-ci ildə onun "Özgəyə quyu qazanın özü quyuya düşər" pyesini repertuarına daxil edib.

Bayram İsgəndərli ictimai-siyasi mövzuda qələmə aldığı mənsur şeirlərində



vətən və ana məhəbbəti, toprağa bağlılıq, humanist dəyərlər barədə fikirlərini oxucuya çatdırır. Onun "Sormayıñ..." "Qərar tutub ürəyimde..." "Ürəyim, ay ürəyim" və digər mənsur şeirləri mayasını həqiqətdən almış həyat mənzərələrinin həssas ruhla yoğrulmuş poetik ifadəsidir. Müəllifin en böyük uğuru yaşıdığı mühitdə baş verən hissi-psixoloji hadisələri - ağrıları və nisgili, sevgini və kəderi, sevinci və göz yaşlarını yaşandığı anın, məqamın sehrində və ovqatında semimi bir şekilde poeziyaya çevirmek bacarığıdır. Mənsur şeirlər insani düşündürən, heyrətləndirən, qeyri-adı hissələr axarına salan, həyata marağın və diqqəti artırın zəngin məzmuna və dinamik bir enerjiye malikdir. Bunlar sevinc, fərəh, heyrət, dünyanın adı gözəl görülməyən, ancaq bəsirət gözü ilə proyeksiyalanan İlahi gözəlliklərinə vurğunluq, qüssə, tənhalıq, ülviyət və şəfqət dolu poetik lövhələrdir.

Səadət notları

mənsur şeirində təhkiyə genişliyi ilə deyil, insan qəlbinin lirik-romantik təren-

nüm hissi ilə övlada olan məhəbbət və onun dünyaya gəlinin sevincinin əksi, gerçəkliyin düşündürəcü mətləbləri öz əksini tapa bilməşdir:

"Həyata gəlininlə dünya başqalaşır gözlərimdə. Günəş daha nurlu olub. Çiçəklər etirli, quşlar nəğməli, buladqlar zümrümləli!"

Məhəbbətimin üstünə bir məhəbbət də canlanıb. Sənin məhəbbətin".

Həcmi etibarı ilə də çox yiğcam və lafonik olan "Səadət notları" mənsum şeirlərində bir cümle ilə atasız qalmış uşaqların keçirdiyi iztirab və duyğular canlandırılmışdır: "...Atana ana deyəndə kövrəlirəm, quzum. Kövrəlirəm. İstəmirəm onu "ana" deyib çağırəsan. İstəmirəm. Yox, yox, ona ata de, ata. Sən ki, atalısan. Sən ki, yollara baxıb ata intizarı çəkməmisən". Qələmə alınmış bu mənsur şeirdə ilk növbədə, nitqin emosionallığı oxucunu özünə cəlb edir.

B.İsgəndərovun mənsur şeirlərini oxuyanda müəllife doğma olan, özünə məxsusluğu ilə seçilən, ziyanlı təsirlənmələrdən uzaq bir poetik dünyadan abhavasını duyuram. Oradakı canlı insan xarakterləri, bu xarakterlərin yaşadıqları psixoloji hallar, heç kimdə olmayan kolorit və bu yaradıcılığın müasir Azərbaycan ədəbiyyatına yeni rənglər getirməsi şəxsən oxucu kimi mənim könlümü rəhatlaşdır.

Mənsur şeirlərdəki təbiilik, sadəlik, dərin lirik ovqat estetik kateqoriya səviyyəsinə yüksəlib. Bu sadəlik, təbiilik insan mənəviyyatındaki mürəkkəb situasiyaları, psixoloji məqamları aydın şəkildə açıb göstərə bilir. B.İsgəndərlərli həyatda üzləşdiyi gerçəkliliklərdən gələn impulsların bədii ifadəsini, emosiyaların təsiriini, yaxşılıq, xeyirxahlıq axtarışlarını həzin bir dillə şeirə çevirir. Aşağıdakı misralar bu baxımdan onun estetik kredosu kimi səslənir:

"Topa-topa qara buludlar atamın gedisiñə bənd imiş kimi çaxnaşdı, ildirimlər göyləri zolaq-zolaq doğradı. Qəzəbli bir uğultu eşidildi. Sandım ki, bu göylərin gurultusu deyil. Bu, mənim, nənəmin, anamın, Nərgizin, Bənövşənin, Yasəmənin, Vaqifin düşməni qarğıyan, atama ürək-direk verən səsidi ki, göylerin sinesindən qopur..."

Bayramın şeirlərində bir cəhəti xüsusi qeyd etmək istəyirəm: o, oxucu ilə sanki söhbət edir və bu zaman demədikləri, sadəcə bədii sözlə nişan verdik-

ləri dediklərindən artıq olur. Oxucu kimi sən o deyilməyənleri təhtəşürlə hiss edirsən, şeirdəki hissən, duygunun alt qatları səni özünə çəkir, lirik-psixoloji, assosiativ axın yaranır və bu axın səni öz ağuşuna alıb, sanki sonsuzluğa aparır...

"Sən döyümlüsən, ana təbiət!" mənsur şeirində təbiət peyzajı göz öndə canlandırılır: "Çöllər bəmbəyaz. Təpələr, dağlar bəmbəyaz. Bu bəmbəyaz çöllər, təpələrdə, dağlarda qış at səyirdir, şaxta qılınçı ilə təbiəti hədələyir."

Bayramın məsuri şeirləri

mövzuca rəngarəngdir. Həm şəxsi, həm ictimai mövzular, həm daxili dünyani, həm də ətraf aləmi, təbiəti eks etdirən motivlər onun şeirlərinin mövzu parıltısını təşkil edir. Fərdi, şəxsi hissələr sonda ümumbaşəri məna tülündə cilvelənir. Mənsur şeirlərinin hissi-informasiya axarı gurdur, coşğundur. Onun şeirlərində mövzuya və məzmuna kreativ ya-naşma, feal potik münasibət var. "Ürəyim, ay ürəyim" mənsur şeirində bütün dünyaya sevgi çağırışını səsləndirmək yanaşı, torpağını satmış insanlara nifret etməyə çağırışı oxucunu düşündürür: "Nifret etməyi də bacar, ürəyim. Sevgi qədər nifretin də güclü olsun. Ağa qara deyənlərə, haqqını yeyənlərə, azadlığını buxovlayanlar, torpağını paylayanlara yönəlsin bu nifretin."

B. İsgəndərlinin "Mən insanam" mənsur şeirində isə haqq tərəfdarı olmağa səsləyiş özünü bürüzə verir: "Mən görə-görə kor olmaq istəmirəm. Mən eşidə-eşidə kar olmaq istəmirəm. Mən danışa-danışa lal olmaq istəmirəm. Mən anlaya-anlaya anlamaz olmaq istəmirəm." Müəllif "Vətən dərdidir, dərdlərin ən böyüyü" mənsur şeirində ictimai-sosial problemlərə toxunsa da, bu problemlərin, ev dərdinin, uşaq dərdinin, ailə dərdinin Vətən, azadlıq kimi dərdlərin yanında kiçik olmasına amilini qabartmağa cəhd etmişdir. Müəllif əyni nazik uşaqların titrəyə-titrəyə məktəbə getmələrini, gedən qız-gelinləri maritlayan "kişi"lərin "qeyrətini", Vətəni, azadlığı hərraca qoyulmasını oxucusuna çatdırır.

(ardı gələn sayımızda)